

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm  
Tədrisin təşkili və təlim texnologiyaları  
Üzrə prorektor vəzifəsini icra edən  
  
dos.Z.I.Məmmədov

07 fevral 2025-ci il

FƏNN SİLLABUSU

**İxtisas:** Aqromühəndislik 050602

**Fakultə:** Aqrar və mühəndislik

**Kafedra:** Texnologiya və texniki elmlər

**I. Fənn haqqında ümumi məlumat:**

**Fənnin adı:** Kənd təsərrüfatı texnikasının idarə edilməsi 050602

**Kodu:** IPFS-B09

**Tədris ili:** III (2024-2025). Semestr: VI

**Tədris yükü (saat):** Auditoriya saatı: 60 saat ( 30 saat mühazirə, 30 saat laboratoriya)

**Tədris forması:** Əyani

**AKTS üzrə kredit:** 6

**Auditoriya N:**

**Saat:**

**II. Müəllim haqqında məlumat:**

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: İsmayılov Sədi Qurban oğlu, t.ü.f.d. dos.

**Məsləhət günləri və saatı:**

E-mail ünvanı : ismailov.sedi@mail.ru

**Kafedranın ünvanı:** Lənkəran ş. Füzuli küç. 170-a

**III. Təvsiyə olunan ədəbiyyatlar:**

A.A. Əliyev, S.M. Vəliyev, M.Ə. Nuriyev "Nəqliyyatın idarə etmə sistemləri" Bakı-2014,  
səh. 81.

H.Camalov "Traktorlar və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması". Bakı-  
2016, səh. 209.

Yol Hərəkətinin təşkili və təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu.  
Bakı, 1998, "Hüquq ədəbiyyatı" nəşriyyatı. 160 səh.

Rahib Məmməd oğlu Ağayev, Təvəkgül Mirış oğlu İslamov, Qurban Yaşar oğlu  
Qurbanov.Kənd təsərrüfatında istifadə olunan traktor və avtomobilərin quruluşu. 2019.

© agro.gov.az Ağaklışı Aliyev: "Kənd təsərrüfatı texnikasının idarə olunmasında ciddi  
maarifləndirmə işinə ehtiyac var"

Сельскохозяйственная Техника – виды, классификация и аспекты выбора.  
10.02.2021 <https://e-qanun.az/framework/38394>



CamScanner ilə skan edilib

CamScanner ilə skan edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2004-cü il tarixli 47 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 296)

**IV.Prerekvizitlər:** III kurs tələbələrinə "Kənd təsərrüfatı texnikasının idarə edilməsi" fənni tədris olunur. Bu sahə üzrə anlayışlar və prinsiplər təhlil olunur.

**V.Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxtda başqa buna oxşar fənlərin tədrisinə ehtiyac yoxdur.

**VI Fənnin təsviri və məqsədi:** Bu gün kənd təsərrüfatı texnikasını düzgün idarə edəcək mütəxəssislər arasında kadr qılığının varlığıdır. Bu baxımdan nəqliyyat vasitələrini sürçülük vəsiqəsi olmayan insanların idarə edir. Bunun nəticəsidir ki, bu il aqrar istehsalatda xeyli sayıda kombayının yanması, aşması ilə bağlı faktlar qeydə alınır. Bütün bunlar isə kənd təsərrüfatı texnikasını idarə edəcək kadrların qeyri-peşəkarlığından irəli gəlir. Ona görə də bu gün Azərbaycanda kənd təsərrüfatı texnikasını idarə edəcək peşəkar kadrların hazırlanmasına böyük ehtiyac vardır.

Kənd təsərrüfatı texnikalarının nəqliyyat vəziyyətlərində hərəkətinin təhlükəli olduğunu nəzərə alaraq, kənd təsərrüfatı texnikaları yola çıxarkən traktorların və digər kənd təsərrüfatı texnikalarının gecə vaxtında magistral yollarda hərəkətinin qadağan edilməsi və yaxud Dövlət Yol Polisi idarələrinin məlumatlandırılması qaydalarının işlənməsi aktual olaraq qalır.

**VIII. Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cu il tarixi qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır və onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballıq sistemdə qiymətləndirilir. Bundan 50 balı tələbə smestr ərzində, 50 balı isə imtahanda toplayır. Smestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və labaratoriya dərslərində fəaliyyətinə görə, 30 bal kollokvuma görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cu il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyari nəzərə alınır.

Qiymət meyarları aşağıdakılardır:

10 bal- Tələbə keçirilmiş materialları dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.

9 bal- tələbə keçirilmiş materialları tam başa düşür, cavabı dəqiqdır və mövzunu məntiqi tam aça bilir.

8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir

7 bal- tələbə keçirilmiş materialı başa düşür lakin, nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir.

6 bal- tələbənin cavabı əsasən düzgündür.

5 bal- tələbənin cavabında çatışmamazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir.

3 bal- tələbənin mövzudan xəbəri var lakin fikrini əsaslandırma bilmir.



CamScanner ilə skan edilib

CamScanner ilə skan edilib

**1-2 bal – tələbənin mövzudan qismən xəbəri var.  
0 bal- Cavab yoxdur**

Tələbənin imtahanda topladığı bal 17 baldan az olmamalıdır. Öks halda tələbənin imtahan göstəriciləri smestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur

**Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)**

91 – 100 bal	əla	A
81 – 90 bal	çox yaxşı	B
71 – 80 bal	yaxşı	C
61 – 70 bal	kafi	D
51 – 60 bal	qənaətbəxş	E
51 baldan aşağı	qeyri-kafi	F

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülcək.

**X. Təqvim mövzu planı: Mühazirə 30 saat , laboratoriya məşğələsi 30 saat.**

**Cəmi 60 saat**

N	Mühazirə	Saat	Tarix
1	Kənd təsərrüfatı texnikaları, maşınları və avadanlıqları.  Plan: 1.Kənd təsərrüfatı texnikalarının idarə edilməsi fənninin məqsədi 2.Kənd təsərrüfatı maşınları və avadanlıqları. 3.Traktorlar, onların sinifləri, təyinatları və tipləri.	2	



CamScanner ilə skan edilib

CamScanner ilə skan edilib

	<p>2. Traktorun şumlama kotanı ilə tarlada idarə olunması qaydaları. Traktorun qoşqu ilə idarə olunması qaydaları.</p> <p>3. Traktor və digər mexaniki nəqliyyat vasitələrinin hərəkət intensivliyinin az və çox olduğu yollarda idarə olunması.</p>		
6	<p><b>Traktorun yollarda və tarlada aqreqatlaşdıqları maşınlarla idarə olunması qaydaları.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Traktorun intensivlik az olan yollarda idarə olunması qaydaları</li> <li>2. Traktorların aqreqatlaşdıqları maşınlarla və digər mexaniki nəqliyyat vasitələrinin tarlada idarə olunması qaydaları</li> <li>3. Asma və yarımasma maşın-traktor aqreqatlarının texnoloji əməliyyatlarda və nəqliyyat vəziyyətlərində idarə olunması qaydaları.</li> <li>4. Yol nişanlarının təsnifatı. Xəbərdarlıq nişanları.</li> <li>5. Üstünlük nişanları. Qadağan nişanları.</li> <li>6. Məcburi hərəkət istiqaməti nişanları.</li> </ol>	2	
7	<p><b>Taxılıyılan kombaynlar. Kombaynların texnoloji prosesi. İşçi orqanlarının sürətinin tənzimlənməsi</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Kombaynlar. Taxılıyılan kombaynlara aqrotexniki tələblər.</li> <li>2. Taxılıyılan kombaynlar və onların modifikasiyaları. Kombaynların texnoloji prosesi və işə hazırlanması.</li> <li>3. Kombaynın işçi orqanlarının sürətinin kombaynın hərəkət sürətinə nəzərən tənzimlənməsi. Cəhrənin tənzimlənməsi.</li> </ol> <p>Maili kamera.</p>	2	

8	<p><b>Kombaynın döyen hissəsinin mexanizm və qovşaqlarının nizamlanması.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Kombaynın döyen aparatı. Barabanın süretinin ve ara boşluqlarının nizamlanması.</li> <li>2.Döyülmüş dənin qarışqlardan təmizlənməsi. Küleşin xirdalanıb sahəyə sapılması. Kombaynın bliçinə nizamlanması.</li> <li>Taxılın yetişməsinin yoxlanması.</li> <li>3. Taxılığın kombaynların saxlanması.</li> <li>4. Kabinanın ventilyasiya sisteminin saxlanması.</li> </ol>	2	
9	<p><b>Qarğıdalının yiğilması üçün maşınlar və aqreqatlar.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Qarğıdalı yiğimi. "Xersonets-7" qarğıdalı yiğan kombayn.Taxılığın kombaynla qarğıdalının yiğilması.</li> <li>2.Kombaynın sahədə hərəkət üsulunun seçilməsi. Kombaynın bunkerinin boşaldılması</li> <li>3.Oturacağın sürücünün boyundan asılı olaraq nizamlanması. Kabinada yerləşən cihazların xəbərdarlıq və nəzarət göstəriciləri.</li> </ol>	2	
10	<p><b>Traktorların güc ayıran valları.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Traktorların gücayıran valları.</li> <li>2. Müstəqil intiqallı güc ayıran val.</li> <li>3. Gücayırma valından hərəkət alan asma və yarımasma maşınlar.</li> </ol>	2	
11	<p><b>Güçayırma valından hərəkət alan toxumsəpən maşınlar.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Pnevmatik və cərgəvi toxumsəpən maşınlar.</li> <li>2.Punktir toxumsəpən maşınlar</li> </ol>	2	

12	<p>Kənd təsərrüfatı texnikasının gücayırmavalından hərəkət alan kimyəvi mühafizə maşınları. Məhsul yiğan maşınlar.</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Dərman çıleycilər. Mineral və üzvi gübre paylayan aqreqatlar. Doldurucu-şire səpələyənlər.</li> <li>2.Məhsul yiğan maşınlar və onların əsas hissələri. Otbiçən maşınlar.</li> <li>3.Silos və yemiyigan kombaynlar. Kartofiyigan kombaynlar.</li> <li>4. Kənd təsərrüfatı maşın və aqreqatları ilə işləyərkən təhlükəsizlik tədbirləri.</li> </ol>	2	
13	<p>John deere pambiqiyigan kombaynının əsas funksiyaları. Kombaynın texnoloji iş prosesi</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.John deere pambiqiyigan kombaynının quruluşu. Kombaynların əsas funksiyaları</li> <li>2. Məhsuldarlığa təsir edən amillər. Pambiq yiğan kombaynının texnoloji iş prosesi</li> </ol>	2	
14	<p>John Deere kombaynının idarəetmə kabinası və idarəetmə sistemləri.</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.John Deere kombaynının idarəetmə kabinəsi. Kombayının funksiyalarına tam nəzarət etmək üçün monitor. AutoTrac™ idarəetmə sistemi.</li> <li>2.Cərgələrin yiğilmasının idarə etmə sistemi. Kalibrlemə idarəetmə sistemi</li> </ol>	2	
15	<p>Pambiq yiğan aparat</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Pambiq yiğan aparat. Kolqaldırın və kolqaldırının nizamlanması.</li> <li>2.Pambiq yiğan mexanizm. Şpindel. Şpindelin texnoloji işi. Şpindellərdə baş verən nasazlıqlar. Fırçalı yastıq.</li> </ol>	2	

#### Laboratoriya Işinin mövzuları

N			
---	--	--	--

	Mövzunun adı	Saat	Tarix
1	<p>Kənd təsərrüfatı texnikaları, maşınları və avadanlıqları.</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Kənd təsərrüfatı texnikalarının idarə edilməsi fənninin məqsədi</li> <li>2.Kənd təsərrüfatı maşınları və avadanlıqları.</li> <li>3.Traktorlar, onların sinifləri, təyinatları və tipləri.</li> </ol>	2	
2	<p>Traktorun gövdələri, dərti sinifləri.</p> <p><b>Avtomobilərin xüsusiyyətləri</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Traktor gövdələrinin növləri. Traktorların dərti sinifləri.</li> <li>2.Avtomobil, onun tarixi və xüsusiyyətləri.</li> </ol>	2	
3	<p><b>Avtomobilərin və traktorların əsas hissələri</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Avtomobilərin və traktorların əsas hissələri. Tırtılı traktorların hərəkət hissələri. Sükan idarəsi.</li> <li>2.Traktorların hidravlik asma sistemi. Avtomatik qoşqu.</li> </ol>	2	
4	<p><b>Kənd təsərrüfatı texnikasının aqreqatlaşdırılması və onun seçilmə prinsipi. Traktorun asma mexanizmi və onun elementləri.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Köməkçi avadanlıqlar. Kənd təsərrüfatı texnikasının aqreqatlaşdırılması</li> <li>2. Maşının aqreqatlaşdırılmasının seçilmə prinsipi. Aqreqatın istismar xassələri</li> <li>3. Asma və yarımasma maşınlarının texnoloji əməliyyatlara hazırlanması, aqreqatlaşdırılması qaydaları. Asma maşınlarının növləri və asqları.</li> </ol>	2	

	<b>4. Üçnöqteli və ikinöqteli asma sxemləri. Traktorun asma mexanizminin elementləri</b>		
5	<p><b>Traktorun texniki əməliyyatlara hazırlanması zamanı nizamlamalar. Traktorun kotanla və digər qoşqularla idarə olunması.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Texnikanın texnoloji əməliyyatlara hazırlanması zamanı texniki xidmət və nizamlamaların aparılması.</li> <li>2. Traktorun şumlama kotanı ilə tarlada idarə olunması qaydaları. Traktorun qoşqu ilə idarə olunması qaydaları.</li> <li>3.Traktor və digər mexaniki nəqliyyat vasitələrinin hərəkət intensivliyinin az və çox olduğu yollarda idarə olunması.</li> </ol>	2	
6	<p><b>Traktorun yollarda və tarlada aqreqatlaşdıqları maşınlarla idarə olunması qaydaları.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Traktorun intensivlik az olan yollarda idarə olunması qaydaları</li> <li>2.Traktorların aqreqatlaşdıqları maşınlarla və digər mexaniki nəqliyyat vasitələrinin tarlada idarə olunması qaydaları</li> <li>3.Asma və yarımasma maşın-traktor aqreqatlarının texnoloji əməliyyatlarda və nəqliyyat vəziyyətlərində idarə olunması qaydaları.</li> <li>4.Yol nişanlarının təsnifatı. Xəbərdarlıq nişanları.</li> <li>5.Üstünlük nişanları. Qadağan nişanları.</li> <li>6.Məcburi hərəkət istiqaməti nişanları.</li> </ol>	2	
7	<p><b>Taxılıyılan kombaynlar. Kombaynların texnoloji prosesi. İşçi orqanlarının sürətinin tənzimlənməsi</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Kombaynlar. Taxılıyılan kombaynlara aqrotexniki tələblər.</li> </ol>	2	

	2. Taxılıyıgan kombaynlar və onların modifikasiyaları. Kombaynların texnoloji prosesi və işe hazırlanması. 3. Kombaynın işçi orqanlarının sürətinin kombaynın hərəkət sürətinə nəzərən tənzimlənməsi. Cəhrənin tənzimlənməsi. Maili kamera.		
8	<b>Kombaynın döyen hissəsinin mexanizm və qovşaqlarının nizamlanması.</b> <b>Plan:</b> 1.Kombaynın döyen aparati. Barabanın sürətinin və ara boşluqlarının nizamlanması. 2.Döyülmüş dənin qarışqlardan təmizlənməsi. Küleşin xirdalanıb sahəyə səpilməsi. Kombaynın bliçinə nizamlanması. Taxılın yetişməsinin yoxlanması. 3. Taxılıyıgan kombaynların saxlanması. 4. Kabinanın ventilyasiya sisteminin saxlanması.	2	
9	<b>Qarğıdalının yiğilması üçün maşınlar və aqreqatlar.</b> <b>Plan:</b> 1.Qarğıdalı yiğimi. "Xersonets-7" qarğıdalı yiğan kombayn.Taxılıyıgan kombaynlar qarğıdalının yiğilması. 2.Kombaynın sahədə hərəkət üsulunun seçilməsi. Kombaynın bunkerinin boşaldılması 3.Oturacağın sürücünün boyundan asılı olaraq nizamlanması. Kabinada yerləşən cihazların xəbərdarlıq və nəzarət göstəriciləri.	2	
10	<b>Traktorların güc ayıran valları.</b> <b>Plan:</b> 1.Traktorların gücayıran valları. 2. Müstəqil intiqallı güc ayıran val. 3. Gücayırma valından hərəkət alan asma və yarımasma maşınlar.	2	

11	Güçayırma valindan hərəkət alan toxumsəpən maşınlar. <b>Plan:</b> 1.Pnevmatik və cərgəvi toxumsəpən maşınlar. 2.Punktir toxumsəpən maşınlar	2	
12	Kənd təsərrüfatı texnikasının güçayırma valindan hərəkət alan klimyevi mühafizə maşınları. Məhsul yiğan maşınlar. <b>Plan:</b> 1.Dərman çılayıcılar. Mineral və özvi gübrə paylayan aqreqatlar. Doldurucu-şirə səpaləyənlər. 2.Məhsul yiğan maşınlar və onların əsas hissələri. Otbiçən maşınlar. 3.Silos və yemyiğan kombaynlar. Kartofiyigan kombaynlar. 4. Kənd təsərrüfatı maşın və aqreqatları ilə işləyərkən təhlükəsizlik tədbirləri.	2	
13	<b>John deere pambiqyiğan kombayının əsas funksiyaları.</b> <b>Kombaynın texnoloji iş prosesi</b> <b>Plan:</b> 1.John deere pambiqyiğan kombayının quruluşu. Kombaynların əsas funksiyaları 2. Məhsuldarlığa təsir edən amillər. Pambiq yiğan kombaynın texnoloji iş prosesi	2	
14	<b>John Deere kombayının idarəetmə kabinası və idarəetmə sistemləri.</b> <b>Plan:</b> 1.John Deere kombayının idarəetmə kabinəsi. Kombaynın funksiyalarına tam nəzarət etmək üçün monitor. AutoTrac™ idarəetmə sistemi. 2.Cərgələrin yiğilmasının idarə etmə sistemi. Kalibrəlmə idarəetmə sistemi	2	
15	<b>Pambiq yiğan aparat</b> <b>Plan:</b> 1.Pambiq yiğan aparat. Kolqaldıran və kolqaldıranın nizamlanması. 2.Pambiq yiğan mexanizm. Şpindel.	2	

	Şpindelin texnoloji işi. Şpindellərdə baş verən nasazlıqlar. Fırçalı yastıq.		
--	--	--	--

### XI. Fənn üzrə tələblər, tapşırıqlar:

"Kənd təsərrüfatı texnikasının idarə olunması" fənninin öyrənilməsi nəticəsində tələbə bacarmalıdır:

- «Avtomobil yolları haqqında» Azerbaycan Respublikası Qanununun tətbiqini,
- tarla əməliyyatları və nəqliyyat vəziyyətində nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların müəyyən edilməsini və ümumi istifadədə olan nəqliyyat vasitələrinin parklanması;
- tarla əməliyyatları və nəqliyyat vəziyyətində nəqliyyat vasitələri sürücülərinin sağlamlığıının qorunması və YNH də tibbi yardımı;
- nəqliyyatda hərəkət rejimlərinin qiymətləndirilməsini, hərəkət intensivliyinin və tərkibinin müəyyənəşdirilməsi və təhlili;
- ətraf mühitin mühafizəsi, torpağın, suyun, meşənin və digər bitki və canlı aləmin mühafizəsinin qiymətləndirilməsini.

### XII. Fənn üzrə təlimin nəticələri:

"Kənd təsərrüfatı texnikasının idarə olunması" fənninin öyrənilməsi nəticəsində tələbə bilməlidir:

- nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqları;
- payada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanma və durma qaydalarını;
- tarla əməliyyatları və nəqliyyat vəziyyətində təhlükəsiz idarəetmənin əsaslarını və hərəkət təhlükəsizliyinin təmin edilməsinin başlıca və əsas istiqamətlərini;
- tarla əməliyyatları və nəqliyyat vəziyyətində hərəkət iştirakçıları, sürücülər və DYP xidməti əməkdaşları savadlı və mübahisəsiz əməkdaşlığı.
- tarla əməliyyatları və nəqliyyat vəziyyətində təhlükəsizliyinin təmin edilməsi proqramlarını və tədbirlərini;
- tarla əməliyyatları və nəqliyyat vəziyyətində hərəkət iştirakçılarının əsas vəzifəleri və hüquqları.
- tarla əməliyyatları və nəqliyyat vəziyyətində adamların və yüklerin daşınması qaydalarını
- tarla əməliyyatları və nəqliyyat vəziyyətində səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsini;
- tarla əməliyyatları və nəqliyyat vəziyyətində nəqliyyat vasitələri sürücülərinin sağlamlığıının qorunması və yol - nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin təşkilini.
- ətraf mühitin mühafizəsi tədbirlərini.

### XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

#### **XIV. Birinci kollokvium sualları:**

- 1.Kənd təsərrüfatı texnikalarının idarə edilməsi fənninin məqsədi
- 2.Kənd təsərrüfatı maşınları və avadanlıqları.
- 3.Traktorlar, onların sinifləri, təyinatları və tipləri.
- 4.Traktor gövdələrinin növləri. Traktorların dərtli sinifləri.
- 5.Avtomobil, onun tarixi və xüsusiyyətləri.
- 6.Avtomobillərin və traktorların əsas hissələri. Tərtibli traktorların hərəkət hissələri. Sükan idarəsi.
- 7.Traktorların hidravlik asma sistemi. Avtomatik qoşqu.
- 8.Köməkçi avadanlıqlar. Kənd təsərrüfatı texnikasının aqreqatlaşdırılması
9. Maşının aqreqatlaşdırılmasının seçilmə prinsipi. Aqreqatın istismar xassələri
10. Asma və yarımasma maşınların texnoloji əməliyyatlara hazırlanması, aqreqatlaşdırılması qaydaları. Asma maşınların növləri və asqlar.
11. Üçnöqtəli və ikinöqtəli asma sxemləri. Traktorun asma mexanizminin elementləri.
- 12.Texnikanın texnoloji əməliyyatlara hazırlanması zamanı texniki xidmət və nizamlamaların aparılması.
13. Traktorun şumlama kotanı ilə tarlada idarə olunması qaydaları. Traktorun qoşqu ilə idarə olunması qaydaları.
- 14.Traktor və digər mexaniki nəqliyyat vasitələrinin hərəkət intensivliyinin az və çox olduğu yollarda idarə olunması.
- 15.Traktorun intensivlik az olan yollarda idarə olunması qaydaları.

#### **İkinci kollokvium sualları:**

- 1.Traktorların aqreqatlaşdıqları maşınlarla və digər mexaniki nəqliyyat vasitələrinin tarlada idarə olunması qaydaları.
- 2.Asma və yarımasma maşın-traktor aqreqatlarının texnoloji əməliyyatlarda və nəqliyyat vəziyyətlərində idarə olunması qaydaları.
- 3.Yol nişanlarının təsnifatı. Xəbərdarlıq nişanları.
- 4.Ustünlük nişanları. Qadağan nişanları.
- 5.Məcburi hərəkət istiqaməti nişanları.
- 6.Kombaynlar. Taxılıyılan kombaynlara aqrotexniki tələblər.
7. Taxılıyılan kombaynlar və onların modifikasiyaları. Kombaynların texnoloji prosesi və işə hazırlanması.
8. Kombaynın işçi orqanlarının sürətinin kombaynın hərəkət sürətinə nəzərən tənzimlənməsi. Cəhrənin tənzimlənməsi. Maili kamera.
- 9.Kombaynın döyən aparatı. Barabanın sürətinin və ara boşluqlarının nizamlanması.
- 10.Döyülmüş dənin qarışqlardan təmizlənməsi. Küleşin xirdalanıb sahəyə səpilməsi. Kombaynın biçinə nizamlanması. Taxılın yetişməsinin yoxlanması.
- 11.Taxılıyılan kombaynların saxlanması.
- 12.Kabinanın ventilyasiya sisteminin saxlanması.
- 13.Qarğıdalı yiğimi. "Xersonets-7" qarğıdalı yiğan kombayn.Taxılıyılan kombaynlar qarğıdalının yiğilması.
- 14.Kombaynın sahədə hərəkət üsulunun seçilməsi. Kombaynın bunkerinin boşaldılması



15.Oturacağın sürücünün boyundan asılı olaraq nizamlanması. Kabinada yerleşen cihazların xəbərdarlıq və nəzarət göstəriciləri.

#### XV. İmtahan sualları:

##### I-ci blok

- 1.Kənd təsərrüfatı texnikalarının idarə edilməsi fənninin məqsədi
- 2.Kənd təsərrüfatı maşınları və avadanlıqları.
- 3.Traktorlar, onların sinifləri, təyinatları və tipləri.
- 4.Traktor gövdələrinin növləri. Traktorların dəri sinifləri.
- 5.Avtomobil, onun tarixi və xüsusiyyətləri.
- 6.Avtomobilərin və traktorların əsas hissələri. Tırtılı traktorların hərəkət hissələri. Sükan idarəsi.
- 7.Traktorların hidravlik asma sistemi. Avtomatik qoşqu.
- 8.Köməkçi avadanlıqlar. Kənd təsərrüfatı texnikasının aqreqatlaşdırılması

##### II-ci blok

9. Maşının aqreqatlaşdırılmasının seçilmə prinsipi. Aqreqatın istismar xassələri
10. Asma və yarımasma maşınların texnoloji əməliyyatlara hazırlanması, aqreqatlaşdırılması qaydaları. Asma maşınların növləri və asqlar.
11. Üçnöqteli və ikinöqteli asma sxemləri. Traktorun asma mexanizminin elementləri.
- 12.Texnikanın texnoloji əməliyyatlara hazırlanması zamanı texniki xidmət və nizamlamaların aparılması.
13. Traktorun şumlama kotanı ilə tarlada idarə olunması qaydaları. Traktorun qoşqu ilə idarə olunması qaydaları.
- 14.Traktor və digər mexaniki nəqliyyat vasitələrinin hərəkət intensivliyinin az və çox olduğu yollarda idarə olunması.
- 15.Traktorun intensivlik az olan yollarda idarə olunması qaydaları
- 16.Traktorların aqreqatlaşdıqları maşınlarla və digər mexaniki nəqliyyat vasitələrinin tarlada idarə olunması qaydaları
- 17.Asma və yarımasma maşın-traktor aqreqatlarının texnoloji əməliyyatlarda və nəqliyyat vəziyyətlərində idarə olunması qaydaları.
- 18.Yol nişanlarının təsnifatı. Xəbərdarlıq nişanları.

##### III-cü blok

- 19.Üstünlük nişanları. Qadağan nişanları.
- 20.Məcburi hərəkət istiqaməti nişanları.
- 21.Kombaynlar. Taxılıyan kombaynlara aqrotexniki tələblər.
22. Taxılıyan kombaynlar və onların modifikasiyaları. Kombaynların texnoloji prosesi və işə hazırlanması.
23. Kombaynın işçi orqanlarının sürətinin kombaynın hərəkət sürətinə nəzərən tənzimlənməsi. Cəhrənin tənzimlənməsi. Maili kamera.
- 24.Kombaynın döyən aparatı. Barabanın sürətinin və ara boşluqlarının nizamlanması.

25. Döyülmüş dənin qarışqlardan təmizlənməsi. Küleşin xirdalanıb sahəyə səpilməsi.  
Kombaynın biçinə nizamlanması. Taxılın yetişməsinin yoxlanması.  
26. Taxılığan kombaynların saxlanması.  
27. Kabinanın ventilyasiya sisteminin saxlanması.

**IV-cü blok**

28. Qarğıdalı yiğimi. "Xersonets-7" qarğıdalı yiğan kombayn. Taxılığan kombaynla qarğıdalının yiğilması.  
29. Kombaynın sahədə hərəkət üsulunun seçilməsi. Kombaynın bunkerinin boşaldılması  
30. Oturacağın sürücünün boyundan asılı olaraq nizamlanması. Kabinada yerləşən cihazların xəbərdarlıq və nəzarət göstəriciləri.  
31. Traktorların gücayırı valları.  
32. Müstəqil intiqallı güc ayıran val.  
33. Gücayırma valından hərəkət alan asma və yarımasma maşınlar.  
34. Pnevmatik və cərgəvi toxumsəpən maşınlar.  
35. Punktür toxumsəpən maşınlar

**V-ci blok**

36. Dərman çı�ayıcılər. Mineral və üzvi gübre paylayan aqreqatlar. Doldurucu-şirə səpələyənlər.  
37. Məhsul yiğan maşınlar və onların əsas hissələri. Otbiçən maşınlar.  
38. Silos və yemyiğan kombaynlar. Kartofiyigan kombaynlar.  
39. Kənd təsərrüfatı maşın və aqreqatları ilə işləyərkən təhlükəsizlik tədbirləri.  
40. John deere pambıqyiğan kombaynının quruluşu. Kombaynların əsas funksiyaları  
41. Məhsuldarlığa təsir edən amillər. Pambıq yiğan kombaynının texnoloji iş prosesi.  
42. John Deere kombaynının idarəetmə kabinəsi. Kombaynının funksiyalarına tam nəzarət etmək üçün monitor. AutoTrac™ idarəetmə sistemi.  
43. Cərgələrin yiğilmasının idarə etmə sistemi. Kalibrəlmə idarəetmə sistemi.  
44. Pambıq yiğan aparat. Kolqaldıran və kolqaldıranın nizamlanması.  
45. Pambıq yiğan mexanizm. Şpindel. Şpindelin texnoloji işi. Şpindellərdə baş verən nasazlıqlar. Fırçalı yastıq.

«Texnologiya və texniki elmlər» kafedrasının 07.02.2025-ci il tarixli iclasında (protokol № 06) təsdiq olunmuşdur.

Fənn müəllimi:

dos. S.Q. İsmayılov

Kafedra müdürü:

dos. R.F. Əliyev



CamScanner ilə skan edilib

CamScanner ilə skan edilib